



Vergilər Nazirliyində maliyyə institutları üçün təlimlər keçirilir

SƏH. 3 | VERGİ



Neft Fondu SOCAR-a 2 faizlə kredit verib

SƏH. 5 | NEFT



İqtisadi qüdrətiniz naminə!



№ 27 (821)  
11 - 17 İyul  
2014-cü il

# TİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

## Çalışmalıyıq səyləri birləşdirək ki, xalqlarımız üçün daha da gözəl gələcək yaradaq



İyulun 9-da Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

### Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev demişdir:

- Hörmətli səfirlər, mən sizi ürəkdən salamlayıram. Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Bizim ölkələrdə ənənələrə böyük hörmət vardır. Bir çox məsələlər, ənənələr bizim xalqlarımızı birləşdirir. Fərsətdən istifadə edərək xaliş edirik ki, mənim səmimi salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Biz sizinlə il ərzində müxtəlif

tədbirlərdə dəfələrlə görüşürük, təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçıları, digər yüksək vəzifəli şəxslərin Azərbaycana səfərləri zamanı. Bir sözlə, il ərzində biz tez-tez təmasda oluruq. Amma müqəddəs Ramazan ayında bizim görüşümüzün, əlbəttə ki, xüsusi əhəmiyyəti vardır.

Mən çox şadam ki, təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx əlaqələri vardır. Bizim siyasi

əlaqələrimiz çox yüksək səviyyədədir, humanitar sahədə də əlaqələr həllində biz çox fəal əməkdaşlıq edirik.

Əlbəttə, biz hamımız istərdik ki, iqtisadi sahədə də əlaqələr yüksək səviyyədə olsun və buna çalışırıq. Hesab edirəm ki, indiki şəraitdə birgə iqtisadi təşəbbüslər, investisiya layihələri, biznes qurumlarının birgə fəaliyyəti əlaqələrimizi möhkəmləndirə bilər.

Bu yaxınlarda Azərbaycandan səfərləri ilə keçirdiyim görüşdə qeyd etdim ki, müsəlman ölkələri ilə bizim əlaqələrimiz xarici siyasətimizin prioritetlərindən biridir. Biz hamımız çalışmalıyıq ki, İslam həmrəyliyi gücləndirək, müsəlman ölkələri arasındakı birliyi daha da möhkəmləndirək.

SƏH. 2

## Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir



İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mus-tafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış etdilər.

Prezident İlham Əliyev iclasda yekun nitqi söyləmişdir.

## Pos-terminalların sayı 49 minə yaxınlaşır

2014-cü il iyunun 1-nə Azərbaycanda banklar tərəfindən 2 min 462 ədəd bankomat quraşdırılıb ki, bu da ilin əvvəlinə olan göstəricidən 1,6% çoxdur. Bu barədə Mərkəzi Bankın (AMB) saytında məlumat verilib.

AMB-nin məlumatına əsasən, iyunun 1-nə Bakıda 1379 (artım təxminən 1%), regionlarda 1 083 ədəd bankomat (artım 2,6%) quraşdırılıb.

2014-cü ilin yanvar-may aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında mühüm artım müşahidə olunub. Xüsusilə, iyun ayının əvvəlinə onların sayı 48 min 582 ədəd (artım 46%) təşkil edib.



Bununla yanaşı, Bakıda 35 min 11 ədəd (artım 21,3%), regionlarda 13 min 472 ədəd (artım 3,1 dəfə) pos-terminal mövcuddur.

Pərəkəndə ticarət obyektlərində 47,12 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97%-i quraşdırılıb.

## Mərkəzi Bankın özəl xüsusiyyətə malik binasının tikintisi tamamlanır

Mərkəzi Bankın Gəncə Regional Mərkəzi üçün inşa edilən binada tamamlanma işləri görülür.

İnşasına 2013-cü ilin avqust ayında başlanan bina 4 mərtəbəlidir. Özəl xüsusiyyətə malik bank binasının fasadı fibrobetonla, eləcə də dəmir şəbəkələrlə işlənmişdir. Bank sisteminin mövcud tələblərinə uyğun olaraq yüksək səviyyədə mühafizə üçün texniki tələbat, demək olar ki, tamamilə yerinə yetirilmişdir.

Hazırda həyatında yaşllaşdırma və asfaltlanma işləri görülən mərkəzin ayın sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.



## Bioloji Təbabət Klinikası Almaniya - Azərbaycan

### Üstünlükləri:

- Özü-nü bərpa və müdafiə mexanizmlərinin pozulmuş funksiyalarının bərpası
- Xəstəliyin deyil xəstənin müalicəsi
- Yalnız təbii tərkibli potensiyalaşdırılmış dərman preparatlarından istifadə



### MÜAYİNƏLƏR:

- Avtomatlaşdırılmış müasir laboratoriya vasitəsilə biokimyəvi, hematoloji, kliniki analizlər
- Çoxfunksiyalı, məsafədən idarə olunan rəqəmsal rentgen vasitəsilə onurğa, sümük- oynaq xəstəliklərinin müayinəsi
- Qaranlıq sahəli mikroskop vasitəsilə qanın funksional və keyfiyyət analizi
- 4D rejimli USM aparatı vasitəsilə ginekoloji, baş- beyin və qanın boşluğunun müayinəsi
- KT (kompüter tomografiya)
- İkienerjili-rentgenoloji densitometr vasitəsilə sümük-oynaq xəstəliklərinin müayinəsi (osteoporozun erkən aşkarlanması)
- Videoendoskopiya (bronxoskopiya, qastroskopiya, kolonoskopiya, kolposkopiya)
- AFGEN Genetik diaqnostika mərkəzi (Türkiyənin Ege Universitetinin professoru Afiq bərdəlinin rəhbərliyi ilə fəaliyyət göstərən müasir laboratoriyada bütün növ genetik xəstəliklərin dəqiq analizləri aparılır)
- BRD (biorezonans diaqnostika)- vasitəsilə virus və qurd xəstəliklərinin müayinəsi və müalicəsi
- EEQ -beyin hüceyrələrinin aktivliyi öyrənilir
- PZR laboratoriya aparatı vasitəsilə dəqiq və keyfiyyətli analizlər
- Elektromiografiya – periferik sinir sistemi xəstəliklərinin diaqnostikasi və oxşar xəstəliklərlə differensial diaqnostikasi aparılır.

### MÜALİCƏLƏR:

- Plazmaferez
- Homeosiniatriya
- Ozonoterapiya
- Hidrokolonoterapiya
- Drenaj terapiya
- İynəbatırma (akupunktura)
- Tibbi kosmetologiya
- Şərq təbabəti ilə müasir təbabətin sintezi Biopunktura
- Osteopatiya
- Manual terapiya
- Autohemoterapiya
- Hirudoterapiya

Müasir apparatura ilə təchiz olunmuş müasir fizioterapiya şöbəsində ESWT, WINPLATE, Lazer, Maqnit aparatları ilə elektroterapiya, Reabilitasiya, Massaj, Kinezioterapiya müalicələri aparılır.

"BiolojiTəbabət" klinikası  
Ünvan: 3-cü mkr. Cavadxan küç., 24  
("Memar Əcəmi" metro stansiyasının yaxınlığı)  
Telefon: (012) / (070) **430 89 89**  
(050) / (055)  
e-mail: bioklinik@biolojitetababat.az

### BİZNES

"PR-in NÜFUZUN İDARƏ EDİLMƏSİNDƏ ROLU"

SƏH. 3

### NEFT

SOCAR запустила новую скважину на месторождении на Каспии

SƏH. 4

# Çalışmalıyq səyləri birləşdirək ki, xalqlarımız üçün daha da gözəl gələcək yaradaq



(əvvəli 1-ci səhifədə)

Mən şadam ki, beynəlxalq arenada biz daim bir-birimizi dəstəkləyirik, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik, xüsusilə BMT-də. BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim mövqelərimizi gücləndirir və haqq-ədələt də bunu tələb edir. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi sevindirir. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır. Beynəlxalq hüquq nor-

maları Ermənistan tərəfindən kobudcasına pozulub. Ermənilər bizə qarşı etnik təmizləmə siyasəti aparmışlar, Xocalı soyqırımını törətmişlər. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır.

Bu münəfiqə dünyada nadir münəfiqələrdəndir ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdir. Ona görə, əlbəttə ki, Azərbaycanın mövqeyinin dəstəklənməsi həm beynəlxalq hüquqa göstərilən hörmətdir, eyni zamanda, qardaş-

lıq, dostluq nümunəsidir.

Biz də öz tərəfimizdən üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını müdafiə edirik, bundan sonra da müdafiə edəcəyik. Bilirsiniz ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çox fəal iştirak edir, öz rolunu artırır. İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunu qaldırılması işinə biz praktiki töhfəmizi veririk. İki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Bu iki il ərzində iki dəfə bu mötəbər quruma sədrlik etmişdir. İki dəfə bizim tərəfimizdən irəli sürülmüş

təşəbbüs nəticəsində məsələlər müzakirəyə çıxarılmışdır. Onlardan biri beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərinə aiddir. Beynəlxalq terrorizmə qarşı mübarizə bizim ümumi işimizdir. İkinci mövzu isə İslam Əməkdaşlıq Təşkilatı ilə BMT arasındakı əməkdaşlıq məsələləri idi. Bu, əslində bizim prioritetlərimizi əyani şəkildə göstərir. Əminəm ki, gələcəkdə də bizim ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq edəcək və biz bir-birimizi daim dəstəkləyəcəyik.

Eyni zamanda, mədəniyyətə-rarası dialoqu gücləndirilməsi üçün Azərbaycan praktiki addımlar atır. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasındakı əlaqələrin inkişafında bizim xüsusi rolumuz vardır. 2008-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası ölkələrinin nazirlərinin birinci birgə tədbiri keçirilmişdir. Bu təşəbbüsə "Bakı prosesi" adı verilmişdir. Artıq "Bakı prosesi" beynəlxalq aləmdə tanınan və hörmətə qəbul edilən bir prosesdir.

Hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir, öz prioritetlərini açıq şəkildə bəyan etmişdir. Çalışacağı ki, mədəniyyətlərarası, dinlərarası dialoqu gücləndirilməsi üçün əlavə töhfəmizi verək. Buna çox böyük ehtiyac vardır. Əfsuslar olsun ki, Avropanın bəzi ölkələrində İslamofobiya qarşı adekvat münasibət göstərilir. Bəzi ölkələrdə antimüsəlman me-

ylləri güclənir və aidiyyəti dövlət qurumları adekvat tədbirləri görmürlər. Biz öz tərəfimizdən çalışırıq ki, İslam mədəniyyəti, dini, tarixi haqqında Avropa ictimaiyyətinə geniş şəkildə məlumatlandıraraq, göstərək ki, İslam sülh, mərhəmət dinidir.

Bizim ölkələrimizin çox zəngin və qədim tarixi, mədəniyyəti vardır. Bu məqsədlə müxtəlif ölkələrdə Azərbaycan günləri, Azərbaycan mədəniyyət tədbirləri mütəmadi qaydada keçirilir. Hesab edirəm ki, bəzi tədbirləri biz təmsil etdiyiniz ölkələrlə birgə keçirə bilirik.

Bildiyiniz kimi, yaxın üç il ərzində Bakıda həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Əlbəttə ki, bu oyunlar böyük idman bayramı olacaqdır. Ancaq, eyni zamanda, hesab edirəm ki, bu oyunların keçirilməsi mədəniyyətlərarası dialoqu inkişafına da öz müsbət təsirini göstərəcəkdir.

Bir sözlə, əziz dostlar, birgə səylərimiz, fəaliyyətimiz nəticəsində, əminəm ki, bizim ölkələrdə, bölgədə və dünyada proseslər daha müsbət istiqamətdə gedəcəkdir.

Müsəlman ölkələrinin çox böyük potensialı, böyük əhalisi, təbii resursları, iqtisadi potensialı vardır. Çalışmalıyq səyləri birləşdirək ki, xalqlarımız üçün daha da gözəl gələcək yaradaq. Sağ olun.

Sonda Mərakeş Krallığının Azərbaycanı səfiri Həsən Hami çıxış etmişdir.

## 195 Çağrı Mərkəzinə daxil olmuş müraciətlər və göstərilən xidmətlər haqqında



2014-cü ilin yanvar-iyun aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 78997 sual xarakterli müraciət cavablandırılmışdır. Həmin müraciətlər əsasən elektron xidmətlər (19,1%), o cümlədən elektron imza (6,4%), vergi növlərinin tətbiqi (16,8%), qeydiyyat (14,7%), hesabatlar (11,8%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (4,3%) və s. barədə olmuşdur.

Canlı rejimdə daxil olan müraciətlərin 96,4%-i müftətiş-operatorlar tərəfindən birbaşa cavablandırılmış, 3,6%-i isə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilmişdir. Araşdırma qəbul edilmiş sual xarakterli müraciətlər orta hesabla 2,6 gün ərzində cavablandırılmışdır.

Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 7001 dəfə vergi borcu, 4709 dəfə isə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilmişdir. Həmin dövrdə vergi ödəyiciləri 508250 halda mesaj göndərməklə məlumatlandırılmışdır ki, onlardan 501602-i qısa mesaj, 6648-i isə ikitərəfli mesaj olmuşdur.

Birinci yarım illikdə Vergilər Nazirliyinin rəsmi internet sahifəsinə 1876449 daxilolma qeydə alınmışdır. Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razıqalma səviyyəsi 95,4% olmuşdur.

Yanvar-iyun ayları ərzində ümumilikdə təqdim edilmiş olan 548805 vergi bəyannaməsindən 94,5%-i vaxtında, onlardan da 92,4%-i elektron qaydada təqdim edilmişdir.



**Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" layihəsi çərçivəsində çap olunub.**

## Yüksək peşəkarlıq, yaxşı texnologiya və beynəlxalq sertifikatlaşdırma keyfiyyətli məhsul istehsalının mühüm amilləridir

(əvvəli ötən sayımızda)

İstehlakçının əlinə düşən zaman mineral maddələr nisbətində xüsusi bənzərsiz və yumşaq dadla malik "AQUA VİTA"nın təbii təbiətini qoruyub saxlaması onu növbəti yerli, hətta dünya bazarında başqa brendlərdən fərqləndirir. "TAC" şirkətinin əsas vəzifəsi - bu suyun unikal təbii keyfiyyətlərini qoruyub saxlamaqdır. Yüksək keyfiyyətinə, münasib qiymətinə görə "AQUA VİTA" mineral sularına böyük tələb vardır.

### "ŞAHDAĞ"

"Şahdağ" mineral suyu məişətdə istifadə edilir, əhali arasında geniş populyarlıq qazanmışdır. "Şahdağ" əsasən içməli su kimi kommersiya strukturlarında geniş istifadə olunur. Bu mineral su tutumu 0,5 və 1 litr olan PET qablaşmalarda buraxılır.

### "NİCETEYA"

"TAC" MMC-nin digər məhsulu "NİCETEYA" spirtsiz içkilidir. "NİCETEYA" təbii çayın dadını və faydalı xüsusiyyətlərini özündə birləşdirən və eyni zamanda, sərfəli qiymətə malik olan məhsuldur. Uşaqlar da, böyüklər də bu içkini sevir.

### "GÜLÜSTAN"

Şirkətin heç də az tanınmayan brendi "Gülüstən"dir. "TAC" MMC-nin "Gülüstən" ticarət markası altında istehsal etdiyi limonadların keyfiyyəti haqqında xüsusi danışmaq lazımdır, axı sərnişinlər içki kimi limonadları təkcə böyüklər deyil, həm də uşaqlar xoşlayırlar.

Spirtsiz içki "Gülüstən" - uşaqlığımızın dadıdır. Bu sərnişinlər içki hamıya sevimli ləzzətli bəxş etməklə susuzluq yangısını da çox gözəl yatırır.

"Gülüstən" limonadları Almaniyanın DOHLER firmasının tədarük etdiyi yüksək keyfiyyətli təbii konsentrasiyalardan hazırlanır. İçkinin dadətir "buketini" şərtləndirən əsas inqrediyentlərinin tərkibi istehsalçı firma tərəfindən Avropa Şurasının 22 iyul 1988-ci il tarixli 88/388 EES sayılı direktivləri ilə rəqləmlənmişdir.

"Gülüstən" Azərbaycanda kifayət qədər tanınmış içkilərdən olmaqla, istənilən yaş qrupu üçün məşhəhətdir. "Gülüstən"ın istehsalat olunması "Düşən", "Tərxun", "Feyxo", "Şəftalı",

"Albalı", "Portaqal", "Limon", "Alma" və "Kola" çeşidli içkiləri olduqca məşhurdur.

"Gülüstən" soyuq çayı tutumu 0,5, 1, 1,5 və 2 litr olan PET qablaşmalarda buraxılır.

"Gülüstən" spirtsiz içkilər bazarında geniş yayılmışdır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi ilə istehsalat olunmuş 0,5 - 2,0 l plastik qablaşmalarda təqdim olunur.

Şirkətin baş direktoru Arzu Yusifova - "Nə üçün böyüklər və uşaqlar sizin məhsullara üstünlük verir?" sualına belə cavab verir: "Bizim içkilər yüksək keyfiyyətli təbii artesian suyundan hazırlanır ki, onun da mənbəyi Qafqaz dağlarının dik təpələrlə əhatələnmiş, yaşillıqlara qorqulan əhatələnmiş, yaşillıqlara qorqulan əhatələnmiş, yaşillıqlara qorqulan əhatələnmiş. Bu su Qafqaz dağlarının unikal ekoloji sistemi sayəsində uzun zaman ərzində yer sükurları tərəfindən təbii yolla filtrasiya olunur. Ona görə "AQUA VİTA" bu qədər keyfiyyətli və əla dadla sahibdir. O, sağlam həyata töhfə verir, haqqı qida dəyərinə malik məhsuldur."

Yerin təkindən əldə olunan kristal şəffaflıq, gözəl dadı və ideal təmizliyi malik bu su, yerli və xarici texniki və texnoloji standartların tələblərinə cavab verən, spirtsiz içkilərin qablaşdırılması üçün nəzərdə tutulan avtomatlaşdırılmış xətlərdə qablaşdırılır. Məhsulun keyfiyyəti dəfələrlə beynəlxalq sertifikatlarla dəyərlandırilib. Yüksək ixtisaslı işçi heyəti tərəfindən bu keyfiyyətə münasibətdə tam nəzarət edilir."

### Yaxşı avadanlıq uğurlu qaranlıq

2011-ci ilin yayında "TAC" MMC-nin Sulutəpə qəsəbəsində yerləşən zavodunda yeni içməli su və spirtsiz içkilər istehsalını həyata keçirən Almaniya istehsalatı olan "Krones" avadanlığı quraşdırılmışdır. "Krones" dünyada tanınmış qida məhsulları xətlərinin istehsalı ilə məşğul olan şirkətdir.

Şirkətin rəhbəri Arzu xanımın sözlərinə görə, texniki avadanlıq nəinki hazır məhsul istehsalının həcmi artırmağa, həmçinin təbii suyun təmizlənməsinə nəzarəti gücləndirməyə imkan verir.

Yeni avadanlıq daha sərt dünya standartlarına uyğun işləyir və suyun

Qafqaz dağlarından əldə olunması, gətirilməsi və istehsal mərhələlərində ən azından üçqat nəzarəti həyata keçirməyə imkan verir.

Təbiətdəki su müəmməl təmiz olmur. Onda müxtəlif qazlar və duzlar həll olmuşdur, asılı sirt hissəcik-

### - suyun distillə edilməsi.

Bu üsullardan hər birinin həm üstünlükləri, həm də çatışmazlıqları vardır. Dünya su hazırlanması tarixində ən çox yayılmış üsul membran filtrasiyasıdır, lakin çox təəsüf ki, bu halda su distillə edilmiş olur, onun həyatı

uğurla fəaliyyət göstərən kimyəvi və mikrobioloji laboratoriyaların işçilərinin öhdəsindədir.

Zavoda gətirilən su bütün mexaniki qarışıqlardan təmizlənir, UB şüaları zərərsizləşdirilir və bütün sanitariya-gigiyena norma və qaydalarına (həmçinin, HACCP tələblərinə cavab verən) riayət edilməklə müxtəlif tutumlu butulkalara doldurulur. Ozonlaşdırma və ya suyun ozonla (Oz) zənginləşdirilməsi əməliyyatı suyu uzun müddət tərkibi dəyişmədən və sağlamlıq üçün təhlükə olmadan saxlamağa imkan verir.

"TAC" MMC içməli su istehsalı ilə yanaşı, öz müştərilərinə geniş çeşiddə qiymətli, dizaynı və funksiyaları ilə fərqli olan, müxtəlif ticarət nişanlı dispenserlər də təklif edir. "TAC" MMC dispenserlərə 1 illik zəmanət verir və bu müddət ərzində servis xidməti göstərir.

Texniki avadanlıq bizə nəinki hazır məhsul istehsalının həcmi artırmağa, həmçinin təbii suyun təmizlənməsinə nəzarəti gücləndirməyə imkan yaradır.

Yeni avadanlıqla təchiz olunduqdan sonra "TAC" MMC içməli su və sərnişinlər içkilərin istehsalını genişləndirmişdir. 17 ildən artıq bir dövr ərzində Azərbaycanın tanınmış su istehsalçısı olaraq bu şirkət keyfiyyət nəzarəti sistemində və yerli bazar satış həcmində daha çox diqqət ayırır.

Hazırda yaranmış mürəkkəb ekoloji şəraitdə istehlakçının "canlı" təbii su və ekoloji cəhətdən təhlükəsiz spirtsiz içkilərlə təmin edilməsi "TAC" MMC-nin əsas vəzifələrindəndir və müəssisə bu vəzifənin öhdəsindən uğurla gəlir.

"TAC" MMC-nin məhsulları beynəlxalq ISO 9001:2013 sertifikatları, habelə buraxılan məhsulun təkcə yüksək keyfiyyətini deyil, həm də təhlükəsizliyini təsdiq edən nüfuzlu HACCP sertifikatı ilə təfif edilmişdir. Qeyd edək ki, Avropa İttifaqı ölkələrində, ABŞ-da, Kanadada qida sənayesində HACCP metodunun tətbiqi və



lər vardır. Şirin sulara qarışıqların miqdarı, adətən, 0,01%-dən 0,1%-dək (kütlə) dəyişir.

Təbii suyu müxtəlif qarışıqlardan təmizləmək üçün suyu bir neçə üsulla işləyirlər. Bu üsullar aşağıdakılardır:

- membran qurğularında əks osmosun istifadəsi ilə filtrasiya,
- aktivləşdirilmiş kömürdə adsorbsiya,
- kimyəvi işlənmə (xlorlaşdırma və ozonlaşdırma),
- ion mübadiləsi materiallarından istifadə,



müəssisənin HACCP sistemi üzrə sertifikatlaşdırılması mütəlxdir. Bununla əlaqədar olaraq, "TAC" şirkəti istehlak bazarında keyfiyyətli və təhlükəsiz məhsulların sabit istehsalına zəmanət verir.

Müəssisənin zavodunda müasir alman avadanlıqları ilə istehsalat döviyyəsinin bütün texnoloji əməliyyatları avtomatlaşdırılmış rejimdə aparılır.

Şirkətin baş direktoru Arzu Yusifova deyir: "Məhsulun keyfiyyətinə və tərkibinə nəzarətdən başqa, onun xarici görünüşü də dəyişib. Biz kiçik rebrendinq etdik, "Aqavita" sularının və "Gülüstən" limonadlarının qablarının və etiketlərinin dizaynını dəyişdik. Həmçinin, rebrendinq kampaniyası nisbətən təzə istehsalat buraxılan, lakin buna baxmayaraq, artıq populyar olan "G Cola" adlı "Gülüstən Cola" limonadına da şamil olundu. İndi biz əminik ki, etdiyimiz dəyişikliklər bizim markanı sevənlər tərəfindən qiymətləndirilib.

Biz mütəmadi olaraq bu sertifikatları uyğunluğumuzu təsdiqləyirik və məhsullarımıza əlavə olunan inqrediyentlərə nəzarəti genişləndiririk. Bu, xüsusən "Gülüstən" və "G-Cola" içkilərində aktualdır."

Əsası 1997-ci ildə qoyulmuş "TAC" şirkəti hal-hazırda da öz işində əsas devizini rəhbər tutur - "Suyun keyfiyyəti həyatın keyfiyyətidir!" Müəssisənin uğuru və yerli bazarda nüfuz məhz bununla əlaqədardır. Yüksək keyfiyyətli xammaldan, qabaqcıl texnikadan və progressiv texnologiyadan istifadə, habelə ixtisaslaşmış mütəxəssislərin işə cəlb edilməsi və Azərbaycan Respublikasının, Rusiyanın, Almaniyanın, Türkiyənin su hazırlanması problemləri ilə məşğul olan ETİ ilə əməkdaşlıq məhsulun yüksək qida dəyərliyini və gözəl dad xüsusiyyətlərini təmin edir.

"TAC" MMC hazırda yerli bazarda bir sıra nüfuzlu beynəlxalq diplomlara sahib sayılıb-seçilib şirkətlərdən biridir. Şirkətin məhsulları SOEX, İSO və Gosi kimi yüksək dünya standartlarına və tələblərinə uyğundur.

Yeganə MƏMMƏDOVA,  
Nailə CABBAROVA

# “PR-İN NÜFUZUN İDARƏ EDİLMƏSİNDƏ ROLU”

Dilarə Zamanova: “Nüfuz şirkətin ən qiymətli sərvətidir”



(Əvvəlki ötən sayımızda)

Bu zaman imicin formalaşmasını lokal taktik üsul kimi nəzərdən keçirmək olar, halbuki, nüfuzun qurulması daha mürəkkəb, çoxgedişli strateji vəzifədir.

Nümunə kimi, «Excelsior Hotel & Spa Bakı» otelinin bu yaxınlarda «yay mövsümünün açılışı» mərasimi kimi yüksək səviyyəli müxtəlif təqdimatlarının müntəzəm keçirilməsini göstərmək olar. Tədbirin proqramı məşhur estrada ifaçılarının canlı musiqisindən, hədiyyəli lotereyadan, gecəyə qədər aparıcı DJ-lərin müşayiəti ilə davam edən rəqslərdən ibarət olmuşdur. Mərasimdə paytaxtin qonaqları və sakinləri, işgüzar dairələrin nümayəndələri, VIP-şəxslər iştirak etmişlər. Burada yaranmış ab-hava otelin yüksək fəaliyyət səviyyəsini və buna müvafiq yüksək nüfuzunu xüsusilə nümayiş etdirirdi. Üstəlik, «AtaBank» MMC-nin və «AtaSığorta» MMC-nin birgə iştirakı, lotereya qalibləri üçün təqdim etdikləri hədiyyələri onların nüfuz imicini vurğulamağa, ictimaiyyətə öz brendlərini mükafat simvolu kimi təqdim etməyə imkan verdi.

## Nüfuz bankın dayanıqlığının yüksəldilməsinə kömək edir

Bankın nüfuzu fəaliyyət spesifikasiyası ilə bağlı müəyyən xüsusiyyətlərə malikdir və kifayət qədər böyük tərkib hissələri yığmindən qurulur. Belə ki, müştərilər üçün bankın etibarlılığı, onun vəzifələri dəqiq və vaxtında yerinə yetirməsi, göstərdiyi xidmətlərin keyfiyyəti, bankın bazarda davranışı, onun reytingi birinci dərəcəli əhəmiyyət kəsb edir.

Banklararası bazarda tərəfdaş-bank axtarışı rəhbərliyin sanballılıqına, peşəkarlığına, şəxsi və iş keyfiyyətlərinə, işçi heyətin ixtisaslaşma dərəcəsinə, inkişaf etmiş müxtəlif şəbəkəsinin olmasına, müştəri bazasının xarakteristikalarına, bank tərəfindən öz öhdəliklərinin vicdanla yerinə yetirilməsinə xüsusi diqqət tələb edir. Bundan başqa, bankın böhran vəziyyətlərdə da-

vranışına və inkişaf strategiyasının keyfiyyətinə mühüm əhəmiyyət verilir. Xarici tərəfdaşları bankın tarixi, mülkiyyətçilərinin və rəhbərliyinin xarakteristikaları, maliyyə bazarında iş təcürbəsi, beynəlxalq auditorların qiymətlərinə görə kapitalının dinamika, kredit reytinglərinin olub-olmaması, xüsusilə də, biznesin şəffaflığı maraqlandırır.

Banklar üçün yaxşı ad təkcə uğurlu inkişaf dövründə vacib deyil, mürəkkəb və böhran vəziyyətlərində də “yaxşı ad” xüsusi məna kəsb edir. Məsələ maliyyə-kredit müəssisələrinin fəaliyyəti spesifikasiyasında və onların ad məsələlərinə xüsusi “həssaslığı”ndan ibarətdir. Bu, xüsusilə öz ifadəsini onda tapır ki, hətta bankın çətinliyə düşməsi haqqında olan şəyülər belə bankın müfəssəsinə səbəb ola bilər, belə ki, onun müştəriləri öz pullarını həmin bankdan çıxarmağa tələsəcəkdir.

Nüfuzun idarə edilməsi maliyyə-kredit təşkilatının rifahının çox mühüm zəminidir, belə ki, müsbət nüfuz bank strukturuna maliyyə bazarında rəqabət mübarizəsini uğurla həyata keçirməyə imkan verən unikal işgüzar keyfiyyət və qabiliyyətlərə malik olmasına sübutdur. Nüfuz, bir tərəfdən, özünəməxsus rəqabət immuniteti formalaşdırır, digər tərəfdən, səmərəli birgə rəqabət mübarizəsinə, möhkəm münasibətlərin qurulmasına kömək edir. Nüfuz bankın dayanıqlığının yüksəldilməsinə və onun dəyərinin artmasına şərait yaradır.

Qeyri-maddi aktivlərin bu növünə investisiyalar bəzən profil biznesə qoyuluşlarla müqayisədə daha effektiv olur. Korporativ nüfuzun keyfiyyətli idarə edilməsi proqramı gələcəkdə bankın istifadə edəcəyi yüksək səmərəli qoyuluşdur. Tədbirlər kompleksini, onun həyata keçiril-

məsi mexanizmlərini və əsas alətlərini müəyyən edən uzunmüddətli və ya daimi fəaliyyət göstərən proqram işlənilib hazırlanır. Təsəvvür edilir ki, nüfuz strategiyası birinci şəxslərin təşəbbüsü ilə və ya bilavasitə iştirakı ilə işlənilib hazırlanmalı və nüfuzun idarə edilməsi proqramının həyata keçirilməsi rəhbərliyin diqqət mərkəzində olmalıdır.

Bankın imicinin və nüfuzunun formalaşması üçün KİV ilə ən müxtəlif formalarda qarşılıqlı əlaqə: informasiya və analitik materialların hazırlanması və yayılması, icmallarda, müsahibələrdə iştirak, mətbuat üçün tədbirlərin həyata keçirilməsi, jurnalistlərlə qeyri-rəsmi əlaqələr müstəsna mühüm əhəmiyyət kəsb edir. Bankın şəffaflıq və açıqlıq prinsiplərinin reallaşması ictimaiyyətə və biznes həmkarlarına onun maliyyə bazarlarında nailiyyətləri və problemləri haqqında daim məlumatlandırmağı, KİV-ə onun soruşduğu informasiyanı tam həcmdə operativ çatdırılmasını, bank tərəfindən senzuranın və jurnalistlərə qarşı manipulyasiya cəhdlərinin yolverilməzliyini, bank rəhbərliyinin KİV nümayəndələri üçün açıq və əlçatan olmasını nəzərdə tutur.

XXI əsrin əvvəllərində nüfuzla tamamilə başqa baxış formalaşmışdır: nüfuz kapitalı – bu, şirkət haqqında nainki korporativ imic və ya şirkət haqqında dayanıqlı rəydir, bu həm də şirkətin qeyri-maddi aktivlərinin cəmidir. Nüfuz şirkətin real aktivinə çevrilir. Bu keyfiyyət onun əlavə səhmdar dəyər yaratmaq qabiliyyətinə əsaslanır. Məhz buna görə PR-da bu istiqamət hazırda fəal inkişaf edir və Azərbaycanda ictimaiyyətlə əlaqələrin inkişafına yeni rəng qatır.



**FATCA adlandırılan Xarici Hesablar üzrə Vergi Əmələməsi Aktı (Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilmiş və 1 yanvar 2013-cü ildən qüvvəyə minmişdir.**

Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından onların bu cür müştəriləri haqqında məlumatların ABŞ-in Daxili Gəlirlər Xidmətinə (IRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 103s nömrəli sərəncamı ilə ABŞ-in Xarici Hesablar üzrə Vergi Əmələməsi Aktının (FATCA - Foreign Account Tax Compliance Act) tətbiqi məqsədilə qarşılıqlı məlumat mübadiləsini nəzərdə tutan Hökumətlərarası Sazişin

# Vergilər Nazirliyində maliyyə institutları üçün təlimlər keçirilir



bağlanması məqbul hesab edilmişdir. Qeyd edilən sərəncamla Hökumətlərarası Saziş əsasında məlumat mübadiləsinin aparılması məqsədilə səlahiyyətli orqan Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir.

FATCA-nın tətbiqi ilə bağlı maliyyə institutlarının, o cümlədən bankların, müvafiq sığorta təşkilatlarının və digər aidiyyəti şəxslərin məlumatlandırılması, bu istiqamətdə onlara əməli köməklik göstərilməsi məqsədilə Vergilər Nazirliyinin

əmrilə işçi qrup yaradılmışdır.

Ötən dövr ərzində FATCA barədə vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə işçi qrup tərəfindən Vergilər Nazirliyinin rəsmi internet sahifəsində xüsusi bölmə yaradılmış, maliyyə institutlarının ABŞ-in Daxili Gəlirlər Xidmətinin rəsmi internet sahifəsində qeydiyyatdan keçmələri üçün Təlimat hazırlanmışdır.

7 iyul 2014-cü ildən etibarən Vergilər Nazirliyində işçi qrup tərəfindən hazırlanmış təlim materialları

əsasında maliyyə institutlarına ABŞ-in Daxili Gəlirlər Xidmətinin rəsmi sahifəsində qeydiyyatdan keçmələri üçün təlimlərə start verilmişdir. Məqsəd maliyyə institutları tərəfindən əməliyyatların təmin edilməsi üçün onlara qeydiyyat prosesində yardım etmək, sualları cavablandırmaq, eləcə də fikir mübadiləsi aparmaqdır.

Təlimlərin bütün maliyyə institutlarını əhatə etməklə, iyul ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulmuşdur.



**3-4 iyul 2014-cü il tarixlərində Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 18-ci Baş Assambleyası keçirilmişdir. Tədbirdə 49 ölkənin vergi orqanı və 11 beynəlxalq və regional təşkilatdan 150-dən çox nümayəndə, habelə vergi tədqiqatçıları və professorlar iştirak etmişlər.**

Əsas mövzusu «Vaxtında müdaxilə - düzgün vaxt seçimi ilə ən yaxşı təsir: əmələmə davranışlarına təsir göstərmək üçün məlumatlardan və faktlardan istifadə və vergi ödəyiciləri ilə iş» olan Baş Assambleya öz işini paralel sessiyalarda davam etdirmişdir. «Vergi ödəyiciləri ilə

iş və əmələmə davranışlarına təsir» adlı sessiyada vergilər nazirinin müşaviri Ələkbər Məmmədov tərəfindən «Gəncilərin təhsili və nümunəvi vergi ödəyicilərinin hazırlanması» mövzusunda təqdimat edilmişdir. Təqdimat zamanı Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, o

# Vergilər Nazirliyi növbəti dəfə IOTA İcraiyyə Şurasına üzv seçilmişdir

cümlədən vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçid, könüllü əmələmənin yüksəldilməsində təhsilin rolu, vergi biliklərinin artırılması və vergi ödəyicilərinin məlumatlılığı səviyyəsinin artırılması, nümunəvi vergi ödəyicilərinin yetişdirilməsi, əsas təhsil alətləri, təhsilin həcmi, «Vergi dostları» layihəsi, tədris konsepsiyası və tədris perspektivləri barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Təqdimat iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış, burada qeyd olunan məsələlərin Assambleyanın yekun bəyannaməsinə salınması qərara alınmışdır.

Assambleyanın inzibati sessiyasında təşkilatın 2013-cü il üzrə maliyyə hesabatı və daxili audit hesabatı təsdiq edilmiş, eləcə də IOTA-nın yeni layihələri barədə məlumatlar verilmişdir. IOTA prezidenti, İcraiyyə Şurasının üzvləri

və daxili auditorların müəyyən edilməsi üzrə seçkilər keçirilmişdir.

Niderland Krallığının Vergi və Gömrük Administrasiyası 2014-2015-ci il üçün təşkilatın yeni prezidenti, İtaliya və Norveç nümayəndələri isə daxili auditorları seçilmişlər.

Növbəti birlik müddət üçün IOTA-nın İcraiyyə Şurasına seçkinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Niderland, Avstriya, İrlandiya, İspaniya, Finlandiya, Fransa, Çex Respublikası və Rumıniyanın vergi orqanları ilə birlikdə İcraiyyə Şurasının üzvü seçilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi MDB ölkələri arasında IOTA-nın İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyasıdır və artıq ardıcıl olaraq ikinci müddət üçün bu mötəbər quruma üzv seçilir.

# Büdcəyə 3 milyard 593 milyon 835 min manat vəsait daxil olmuşdur

2014-cü ilin yanvar-iyun aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 milyard 593 milyon 835 min manat təşkil etmişdir. Bu məbləğin 32,9 faizi mənfəət vergisinin, 28,3 faizi əlavə dəyər vergisinin, 12,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,4 faizi aksizlə-

rin, 15,6 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 51 milyon 396,5 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz çoxdur.

1-ci yarım il ərzində respublika üzrə

42 min 681 vergi ödəyicisi qeydiyyatdan alınmış, 1 iyul 2014-cü il tarixə qeydiyyata olan vergi ödəyicilərinin ümumi sayı 574 min 935-ə çatmışdır.

2014-cü ilin yanvar-iyun ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,9 faiz təşkil etmişdir.



# Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) əhəmiyyəti və Azərbaycanda həyata keçirilməsi

Hər bir ölkə öz iqtisadiyyatının inkişafında maraqlıdır və əsas hədəfi potensial zəiflikləri aradan qaldıraraq, güclü və inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Ölkə iqtisadiyyatının inkişafında əsas təkanverici amillərdən biri dayanıqlı maliyyə sektorudur. 1990-cı illərin sonunda dünya ölkələrində (xüsusən də, Asiyada) müşahidə olunan maliyyə böhranları bu ölkələrin makroiqtisadi sabitliyi üçün dayanıqlı maliyyə sistemində sahib olmalarını və sürətlə inteqrasiya olunan dünyada daha geniş beynəlxalq maliyyə imkanlarına çıxışın vacibliyini təsdiq etmişdir. Bu dövrdə bir çox ölkələr maliyyə sektorunu daha adekvat və üstün təcrübəyə əsaslanan şəkildə idarə etməkdə çətinlik çəkmişlər və bu çatışmazlıq hələ də bir sıra ölkələrdə müşahidə olunmaqdadır. Hətta, təcrübə göstərir ki, bəzi ölkələr maliyyə sektorlarının güclü inkişafı üçün potensiallarını düzgün qiymətləndirə bilmir və bunun nəticəsində həmin ölkələrdə maliyyə sektorunun sabitliyi təmin edilmir.

irəli gələrkə Beynəlxalq Valyuta Fondu (BVF) bu məsələnin də həlli istiqamətində araşdırma apararaq və Dünya Bankı ilə birlikdə onlara üzv ölkələrin mürcətiələri əsasında ölkənin maliyyə sektorunun müfəssəl, dərin və anlaşılın təhlilini aparmaq üçün 1999-cu ildə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramını (Financial Sector Assessment Program - FSAP) həyata keçirməyə başlamışdır. Bu BVF-nin ölkənin maliyyə sektoru üzrə başlıca müşahidə alətidir və BVF-nin üzv ölkə ilə bağladığı sazişdəki IV maddə çərçivəsində məsləhətləşmələrə dəstək verir. Proqram sistem əhəmiyyətli ölkələrdə 5, digər ölkələrdə isə 6-7 ildən bir həyata keçirilir. Proqram ölkənin maliyyə sektorunun dərinlikdə təhlilini çərçivəsində sektordakı mövcud vəziyyəti müəyyən edir və çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələri əhatə edir.

FSAP, əsasən, maliyyə sektorunda sabitliyin təhlili və maliyyə sektorunda inkişaf (yoxsulluğun azaldılması) modullarından ibarətdir. Proqram inkişaf etmiş ölkələrdə maliyyə sabitliyinin təhlili modulu ilə kifayətlənərək BVF tərəfindən həyata keçirilir, inkişaf etmiş ölkələrdə isə maliyyə sektorunda inkişaf meyarlarını müəyyən edir və bu

modul BVF və Dünya Bankı ilə birgə icra olunur. FSAP hər bir ölkədə Maliyyə Sistemini Sabitliyinin Qiymətləndirilməsi sənədi ilə yekunlaşır ki, bu sənəd yekun müşahidələri əhatə edir və təsdiq edildikdən sonra BVF-nin İdarə Heyəti ilə benifisar ölkənin rəsmiləri arasında müzakirə olunur. Qeyd olunan sənəddən əvvəl proqram çərçivəsində daha detallı məlumatlardan ibarət olan Texniki Qeydlər, maliyyə sektorundakı Standart və Kodekslər üzrə Müşahidələrə dair Detallı Qiymətləndirmə və s. sənədlər hazırlanır.

Birinci modul - maliyyə sektorunda sabitliyin təhlilində aşağıdakı 3 komponentin qiymətləndirilməsi aparılır:

1. Qısa müddətli makro maliyyə sabitliyinə təsir edən biləcək əsas risklərin mənbəyi, ehtimalı və potensial təsiri;

2. Ölkənin maliyyə sabitliyinin siyasi çərçivəsi;

3. Ölkə rəsmilərinin ehtimal olunan risklərin yarada biləcəyi maliyyə böhranlarını idarə və həll etmə bacarığı.

Bu modulda əldə olunan tapıntılar Maliyyə Sistemini Sabitliyinin Qiymətləndirilməsi sənədində cəmləşdirilir və FSAP üzrə BVF qrupu tərəfindən İdarə Heyətinə təqdim olunur. Burada bank və digər maliyyə sektorlarının dayanıqlığı, stress-testlər, qəbul edilmiş beynəlxalq standartlara qarşı bank, sığorta və maliyyə bazarlarına nəzarətin keyfiyyəti, sistem əhəmiyyətli böhran halında effektiv mübarizə apara bilmək üçün maliyyə sektorunda uyğun nəzarətçilərin, siyasətçilərin və maliyyə təhlükəsizliyinin varlığını mövcudluğu araşdırılır.

- Maliyyə sektoru infrastrukturunun inkişaf ehtiyacları;
- Maliyyə sektorunda yayınmalar (gözdən qaçırmaqlar);
- Maliyyə sektorunun aktivliyinə təsir edən dövlət siyasəti;
- Zəif inkişaf etmiş maliyyə sektorunun maliyyə sabitliyinə təsiri;
- Uzunmüddətli dövrdə maliyyə sektorunda islahatlar.

İkinci modul çərçivəsində qeyd olunan bu komponentlər zəif inkişaf etmiş ölkələrdə icra olunur. Burada, əsasən, hüquqi çərçivə və iqtisadi inkişafa sektorun töhfəsi araşdırılır, maliyyə infrastrukturunu, daha dəqiq desək, ödəniş sistemləri və hesablaşmalar sistemi, bank xidmətlərinə çıxış, yerli kapital bazarlarının inkişafı, həmçinin sektorun rəqabətliyi və effektivliyinə təsir edən maneələr müəyyən edilir.

(davamı gələn sayımızda)

**Hazırladı: Rəşad ƏLİYEV, Azərbaycan Respublikasının Mərkəzi Bankının beynəlxalq əlaqələr departamentinin baş mütəxəssisi**



# SOCAR запустила новую скважину на месторождении на Каспии



Компания SOCAR (Госнефтекомпания Азербайджана) сдала в эксплуатацию новую скважину в мелководной части месторождения "Гюнешли" в азербайджанском секторе Каспия. Об этом говорится в сообщении, распространенном SOCAR в среду.

Скважина, находящаяся на платформе "Гюнешли-11", была включена в эксплуатационный фонд с ежедневным дебитом в 85 тонн нефти и 16 тысяч кубометров газа.

Месторождение "Гюнешли" играет важную роль в нефтегазовой промышленности Азербайджана. Мелководная часть месторождения разрабатывается SOCAR самостоятельно, а глубоководная - в составе блока "Азери-Чираг-Гюнешли" (со-

вместно с иностранными партнерами).

В рамках увеличения добычи в мелководной части нефтегазового месторождения "Гюнешли" компания SOCAR запланировала бурение 20 новых скважин. Наряду с бурением новых скважин, на месторождении ведутся работы по ремонту старых скважин.

В 2013 году компания SOCAR добыла на оффшорных и оншорных месторождениях страны более 8,31 миллиона тонн нефти против 8,24 миллиона тонн в 2012 году.

Всего, по данным SOCAR, в Азербайджане в 2013 году были добыты 43,48 миллиона тонн нефти против 43 миллионов тонн в 2012 году.

## Azercell успешно продолжает стратегию развития мобильной связи в регионах

Оставаясь приверженным своей стратегии развития и расширения мобильной связи в регионах нашей страны, лидирующий мобильный оператор Азербайджана Azercell Telecom 7 июля сдал в эксплуатацию новый экспресс-офис в городе Лерик. Данный офис, располагающийся на улице Низами, предоставляет возможность воспользоваться тремя услугами в одной точке. Так, новый AzEx будет работать на основе удобной всем концепции «три в одном» (one-stop shopping). Концепция, впервые предложенная в Азербайджане со стороны Azercell, позволяет абонентам, придя в AzEx-офис, воспользоваться тремя услугами одновременно. Здесь можно оплатить телефонные разговоры, воспользоваться абонентским сервисом, а также купить новый телефон и/или номер. Новый офис AzEx, открытый в городе Лерик, обеспечит жителей района более удобной возможностью воспользоваться профессиональными клиентскими услугами.

Наряду с экспресс-офисами, в рамках стратегии развития и расширения мобильной связи в регионах Azercell, также представляет своим абонентам ряд кампаний и продуктов, которые разработаны специально для их региона. Так, между 06.07.2014-15.12.2014 Azercell проводит «Региональную кампанию» для существующих и новых абонентов безфактурной линии для жителей Джалилабадского, Масаллинского и Лерикского районов. Данная кампания состоит из 3 микро-кампаний. В рамках кампании «Присоединяйся к Azercell – загрузи 1, получи 3» абоненты получают в виде подарочного бонуса от Azercell двукратный размер суммы, загруженной на телефон до 20 июня 2015-го года. Бонусная сумма может быть использована в течение 30 дней для внутрисетевых звонков (за исключением коротких номеров и роуминг), внутрисетевых SMS и интернет. Кампания «10 подарочных минут от Azercell» даст каждому абоненту, который пошлет слово "hediyeye", "podarok", "present" или " " на короткий номер 2662, 10 минут бесплатных разговоров до 00:00 следующего дня. Подарочные минуты могут быть использованы для внутрисетевых звонков (за исключением коротких номеров и роуминг). Третья микро-кампания называется "Загрузи 3 АЗН и больше – говори бесплатно 24 часа" и позволяет всем абонентам, загрузившим карту номиналом 3 АЗН или более говорить бесплатно 24 часа. После загрузки карты, бонусные минуты можно будет использовать в течение 24 часов для внутрисетевых звонков (за исключением коротких номеров и роуминг).



## «SOCAR Georgia gas» продолжает работы по газификации регионов Грузии

Министр энергетики Грузии Кахи Каладзе вместе с представителями азербайджанской компании "SOCAR Georgia gas" ознакомился с ходом газификации села Двабуз Озургетского района (Западная Грузия).

Как сообщили Trend в среду в минэнерго Грузии, на первом этапе в селе будет проложен девятикилометровый газопровод среднего давления, после чего у 245 семей появится возможность подсоединиться к сети. Первый этап работ завершится в ближайшее время.

На втором этапе планируется прокладка 29-километрового газопровода среднего давления, после чего к сети смогут подключиться 530 потенциальных абонентов.

Всего по Грузии до конца года планируется провести природный газ более чем в 86



тысяч домов.

Газификация населенных пунктов Грузии завершится в 2017 году. Население имеет возможность проводить газ в дома в рассрочку, платя по 25 лари в месяц.

## Центробанки Азербайджана и Швейцарии обсудили перспективные направления сотрудничества



Центральный банк Азербайджана (ЦБА) и Национальный банк Швейцарии обсудили возможности продолжения совместных исследовательских работ в будущем, а также направления сотрудничества.

Об этом говорится в сообщении ЦБА, распространенном в среду.

В сообщении отмечается, что указанные вопросы были обсуждены в ходе встречи председателя ЦБА Эльмана Рустамова с главой Нацбанка Швейцарии Томасом Джорданом, прибывшим для участия в собрании Выборной группы Всемирного банка (ВБ) и Международного валютного фонда (МВФ), которое прошло пятого-шестого июля в Баку.

По словам Джордана, которые приводятся в сообщении, проведенные в рамках Выборной комиссии обсуждения имеют важное значение. Кроме того, он отметил успешное развитие сотрудничества с Азербайджаном Швейцарии и других представленных в указанной группе стран.

В свою очередь, глава ЦБА особо подчеркнул, что Национальный банк Швейцарии является одним из главных партнеров Центрального банка Азербайджана в вопросах политики, а также в сфере институциональных реформ.

В сообщении говорится, что Джордан также высоко оценил техническую помощь, оказываемую ЦБА центральным банкам ряда стран.

Наряду с этим, глава Национального банка Швейцарии провел ряд рабочих встреч в ЦБА, презентацию для его сотрудников, а также побывал в Центре исследований и развития Центрального банка Азербайджана.

## Применение электронной информационной системы предотвратит случаи нарушения трудовых прав

9 июля в Национальной конфедерации организаций предпринимателей (работодателей) Азербайджана (КПА) состоялся тренинг по применению электронной информационной системы (ЭИС) по уведомлению о трудовом договоре, подготовленной Министерством труда и социальной защиты населения на основании Указа Президента Азербайджанской Республики от 3 февраля 2014 года.

Как сообщает АзерТАдж, открывая мероприятие, президент КПА Мамед Мусаев высоко оценил переход на электронную информационную систему. Отметив, что этот вопрос имеет глобальное значение, М.Мусаев сообщил о том, что польза от создания электронной информационной системы уведомлений о трудовом договоре превзойдет ожидания. «Речь идет не только о легализации трудовых отношений, но и более надежной защите трудовых прав работников, предотвращении случаев злоупотребления. Основные цели си-

стемы заключаются в устранении нелегальных трудовых отношений в республике, повышении выплат государственного бюджета и государственного социального страхования, а также усилении защиты трудовых прав наемных работников, создании информационной базы для анализа рынка труда. Применение электронной информационной системы однозначно предотвратит имеющие место на практике случаи нарушения трудовых прав ряда работников», - сказал он.

Было отмечено, что ввод уведомлений о трудовом договоре в электронную информационную систему внесет реальный вклад в обеспечение верховенства закона и принципов прозрачности в нашей стране, более совершенное регулирование отношений между правительством и предпринимателем.

Участовавшие в мероприятии представители МТСЗН проинформировали о применении и механизмах исполнения новых правил.

## В Азербайджане утверждены изменения в закон об обязательном страховании работников



Президент Азербайджана Ильхам Алиев утвердил поправки в закон "Об обязательном страховании от несчастных случаев на производстве и потери трудоспособности от профессиональных заболеваний".

Согласно изменениям, страховой случай может быть определен или на основании решения, подтверждающего степень потери трудоспособности страховаемого, или же свидетельства о смерти данного лица. Кроме того, уполномоченные государственные органы должны предоставлять ответы на запросы страховщиков по случаям, которые могут относиться к страхо-

вым, в течение 10 дней.

В случае невыплаты страховщиком соответствующей компенсации по страховому случаю за определенный законом период, размер этой компенсации за каждый просроченный день будет расти на 0,1 процента.

Президент Азербайджана Ильхам Алиев также подписал распоряжение о применении закона "О внесении изменений в закон "Об обязательном страховании от несчастных случаев на производстве и потери трудоспособности от профессиональных заболеваний".

Согласно распоряжению, Кабинету министров Азербайджана поручено в течение трех месяцев подготовить и

представить главе государства предложения, связанные с приведением законов Азербайджана и актов Президента Азербайджана в соответствие с законом "О внесении изменений в закон "Об обязательном страховании от несчастных случаев на производстве и потери трудоспособности от профессиональных заболеваний"; обеспечить в течение трех месяцев приведение в соответствие с этим законом нормативно-правовых актов Кабинета министров Азербайджана и проинформировать об этом главу государства; проконтролировать приведение в соответствие с этим законом нормативно-правовых актов органов центральной исполнительной власти и проинформировать Президента страны об исполнении этого в течение пяти месяцев; решить другие вопросы, вытекающие из этого закона.

Министерству юстиции Азербайджана поручено обеспечить приведение в соответствие с этим законом нормативно-правовых актов и нормативных актов органов центральной исполнительной власти и проинформировать об этом Кабинет министров.

## Президент утвердил изменения в закон "Об обязательном страховании"

Президент Азербайджана Ильхам Алиев утвердил изменения в закон "Об обязательном страховании".

В частности, в документ добавлены статьи 6.7 и 6.8, согласно которым потерпевшим при страховом случае, связанном с обязательным страхованием имущества, считается любое лицо, имеющее страховой интерес в этой связи, вне зависимости от того, является ли потерпевшим собственником пострадавшего имущества.

Кроме того, в случае смерти лица, здоровью которого был нанесен вред при страховом случае, потерпевшими будут считаться члены его семьи.

В статье 17.4 закона внесена поправка, в соответствии с которой уполномоченные государственные органы должны предоставлять ответы на запросы страховщиков по случаям, которые могут считаться страховыми, в течение 10 дней.

Кроме того, в случае,

если страховщик не произвел выплату соответствующей компенсации по страховому случаю, то размер этой компенсации будет увеличиваться на 0,1 процента за каждый день просрочки.

Согласно изменениям, внесенным в документ, страховщики также будут обязаны предоставлять застрахованному лицу специальную памятку, в которой понятным и доступным образом будет отражена информация о том, какие случаи могут считаться страховыми, о порядке действий гражданина при страховом случае и законных основаниях, на которых страховщик может отказать в выплате компенсации.

Кроме того, в соответствии со статьей 23.3 закона, страховщики не смогут отказать от заключения договора об обязательном страховании с лицом, обратившемся к ним с этой целью.

Распоряжением главы го-

сударства о применении данных поправок Кабинету министров страны поручено подготовить и представить главе государства в трехмесячный срок предложения по приведению в соответствие с утвержденными изменениями законов Азербайджана и актов Президента Азербайджана, а также нормативно-правовых актов Кабинета министров. Кроме того, Кабмину поручено проконтролировать приведение в соответствие с данным законом нормативно-правовых актов органов центральной исполнительной власти и доложить главе государства об исполнении в течение пяти месяцев, а также решить другие вопросы, вытекающие из данного закона.

Министерству юстиции Азербайджана поручено обеспечить приведение в соответствие с этим законом нормативно-правовых актов органов центральной исполнительной власти и проинформировать об этом Кабинет министров страны.

## В июне в Азербайджане выявлено порядка 6 тыс. нарушителей налогового законодательства

По итогам мероприятий оперативного контроля, министерством по налогам Азербайджана в июне текущего года были выявлены факты нарушения налогового законодательства 5765 налогоплательщиками. Об этом говорится в сообщении, размещенном на сайте министерства.

В сообщении отмечается, что за указанный период 2662 налогоплательщика нарушили правила ведения наличных расчетов, у 731 были выявлены факты приема зарубежной валюты в качестве платежного средства, а также обмена или купли-продажи в сферах торговли, общепита и услуг, а 1263 налогоплательщика осуществляли деятельность без

специального разрешения в тех областях, которые требуют его получения.

В ходе мероприятий оперативного контроля у 378 налогоплательщиков было выявлено 587 физических лиц, привлеченных к работе без заключения с ними трудовых договоров. 319 налогоплательщиков осуществляли пассажироперевозки без получения отличительных знаков.

По итогам контроля над применением акцизных марок, у 153 налогоплательщиков было выявлено 1630 товаров без соответствующей маркировки.

По выявленным фактам были приняты меры в соответствии с законодательством.

## В Астане состоится очередная презентация «TASIM»

15-16 июля в столице Казахстана – Астане состоится совместное заседание Объединения региональной связи (ОРС) и представителей государств СНГ. На мероприятии состоится обмен мнениями по предстоящим задачам, текущим проблемам и другим темам. Как сообщили АзерТАдж в пресс-службе Министерства связи и высоких технологий, на заседании будет представлена информация о работе и проектах, осуществленных в каждой из стран в сфере информационно-коммуникационных технологий. На

мероприятии планируется принятие решений по внутренней деятельности ОРС, внесение изменений и дополнений в нормативные документы, а также выборов в руководящий состав.

В рамках заседания планируется также очередная презентация проекта «Транс-Евразийской супер-информационной магистрали» (TASIM). На презентации будет представлена информация о работе, проделанной в рамках TASIM до настоящего времени и предстоящих задачах.

# Ekoloji mühəndislik

(əvvəli ötən sayımızda)

Xəzər dənizinə çirkab suların axdırılması, dənizin dərinliklərində yerləşən neftli-qazlı horizontlardan ekoloji cəhətdən əsaslanmış yolla karbohidrogenin çıxarılması bioloji tarazlığın pozulması, canlı aləmin kütləvi şəkildə məhv olmasıdır. Çox işlənmis quyulardan çıxarılan neftin 80-90%-ni lay suları təşkil edir.

Ekoloji mühəndisliyin neft-qaz quyularının qazılmasında, neft-qaz işlənilməsində, neftin, qazın nəqlə hazırlanmasında, kənar qarışıqların təmizlənməsində, nəql edilməsində, neftin müxtəlif üsullarla emalında və s. tətbiqi – istifadəsi göstərilən hər bir kriterinin özünəməxsus texniki-texnoloji işlənilmə, istismar, qulluq edilmə, mühafizə əlamətlərinin olduğunu bildirir. Neft layları müxtəlif xassəli dağ süxurlarına, məsaməliyə, keçiriciliyə, neft vermə qabiliyyətinə, təzyiqlə, temperatura, mineraloji tərkibdə olmaqla, həm də mürəkkəb tərkibli və xassəli lay sularına malikdir. Bu lay suları müxtəlif fiziki-kimyəvi, zərərli-zəhərli qarışıqlarla zəngindir. Fiziki üsulla ilkin olaraq xüsusi çəkilər fərqi görə təmizləndikdən sonra dənizə axıdılır.

Ekoloji mühəndisliyin burada göstərdi biləcəyi fəaliyyət lay sularının mühitə axıdılmasının miqdarını məhdudlaşdırmaq, mühəndis qurğularının işini, onların texnoloji iş rejimi, mühtim mühafizəsi bu sistemin meyandır. İnşa olunmuş mühəndis qurğular lay sularının mühitə buraxılmasının qarşısını alır, hasilatı, lay təzyiqini sabit saxlamaq məqsədilə injeksiya-nəzarət quyuları neft layının konturu arxasında qazılır. Neftdən ayrılmış lay suları qarışıqların xüsusi çəkilər fərqi görə təmizləndikdən sonra injeksiya quyuları vasitəsilə kontur arxasına vurulur, nəticədə layda olan su nefti quyudibi

zonaya sıxışdırır, qalqı neftin hesabına lay təzyiqi və hasilatı artırır. Lay suyunun tərkibində mexaniki qarışıqlar lay qumu olur. Tikinti materialları üçün dövlət standartları texniki şərtlər tələbinə uyğundur, betonlara doldurucular kimi, inşaat məhsulları, yollar üçün örtüklər hazırlanmasında istifadə oluna bilər. Lazım gələrsə, lay qumunu az zərərli reagentlərlə neftdən lazımi normaya qədər təmizlədikdən sonra dənizə axıtmaq olar.

Ekoloji mühəndis tədqiqatları əsasında məlumdur ki, Araz və Kür çayları ekoloji böhranə məruz qalır, respublika əhalisinin 70%-nin mə-

uzunluğu 1072 km-dir. Burada gərgin ekoloji vəziyyət Kür çayından daha təhlükəlidir, 10-dan çox sənaye şəhərlərinin məişət və sənaye çirkablarını qəbul edir. Araz çayının suyunun oksigen olmur, turşuluq göstəricisi pH 2,4-ə enir, mikroflora 200 dəfə azdır, çay sahillərində bitki örtüyü yoxdur. Naçıvan MK-la Ermənistan arasında – Sədərəkə Surenayvan kəndi Arazın suyunun fenollar 220-1200 dəfə, ağır metalların duzları 50 dəfə (miss, molibden), azot-fosfor duzları 30-40 dəfə,



şərtində istifadə olunan su mənbəyidir. Bu çaylardan təsərrüfat su tələbatını ödəmək üçün saniyədə 600 m3 su götürülür ki, bu da ümumi işlədilən şirin suyun 80%-ni əhatə edir. Türkiyədə dağlıq ərazilərdən keçiyi üçün antropogen təsiri az məruz qalır, Gürcüstan ərazisində isə çirkab suları ilə – 700 min ton üzvi maddə, 30 min t azot-fosfor duzları, 3 min t bərk çöküntülər, 12 min t müxtəlif duzlar, turşular, qələvilər, asılıyıcı maddələr, karbohidrogenlər, 16 min t süni söthi aktiv maddələr axıdılır, respublika ərazisində isə 320 min m3 çirkab su axıdılır.

Araz çayı da Türkiyə ərazisindən başlayaraq Ermənistan və İrandan keçərək Azərbaycan ərazisində Kürə qovuşur,

xloridlər 28 dəfə, neft mənsəli karbohidrogenlər 80-120 dəfə ziyanlı qatılıqlardan yüksəkdir. Araz çayının sol qolu olan Razdan, Gürensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları, başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya axıdılır, illik miqdarı 250 milyon m3 olmuşdur. Yay aylarında Razdanın çirkab sularının sərfi azalmır, Arazın isə kəskin aşağı düşür. Nəticədə, "Araz" su qovşağı anbarında çox təhlükəli vəziyyət yaranır, isti hava şəraitində su hövzədə sürətlə buxarlanaraq, bahıqların kütləvi qurumasına səbəb olur. Araz qarışandan sonra suda olan mikroblar 80-90% azalır, çayda heç bir canlı yaşamır, suyundan suvarmada istifadə



**Qabil HƏSƏNOV**, Azərbaycan Dövlət İnvestisiya Universitetinin İqsentisi

etmək mümkün deyildir. AES-nin fəaliyyəti Arazla bağlıdır, sutka ərzində 12-16 min m3 çirkab axıdılır Araz və onun qolları üçün fəlakətli törəməsi ehtimalı realdır. Göstərilən ekoloji-böhran göstəricisinin təsirini azaltmaq məqsədilə ekoloji mühəndisliyin real texniki-texnoloji faktorlardan istifadə etmək yolları araşdırılıb, elə kompleks qurğu layihəsi işlənilib hazırlanmışdır ki, suda olan zəhərli-zərərli qarışıqları normativ qaydalar düşənə qədər saflaşdırıldıqdan sonra təsərrüfat və kənd təsərrüfatı sahələrində istifadə edilsin, alınan tullantı növlərindən isə özünəməxsus yeni çeşidli maddənin xammalı kimi faydalanmaq mümkün olsun.

Asiya və Avropa dövrlərində təqdim zamanlarda torpağın sulanmasında xüsusi qurğularda məişət suları xassələri dəyişdirilib istifadə edilir. Quruluşun texniki-texnoloji iş rejimi drenaj sistemini vurulmazdan əvvəl çirkab su yüksək təzyiqlə altında saxılır, belə olduqda maye daxililən olan zərərli üzvi orqanizmlər azalaraq məhv olur, onların fəaliyyətini tamamilə zərərsizləşdirmək qısa ultrabənövşəyi kvant dalğaları ilə yerinə yetirilir. Çin və Alman tədqiqatçıları torpaqların məhsuldarlığını – münbitliyini əsrlər boyu qoruyub saxlayaraq, gələcək nəsillərə bəxş etmişlər. Bu dövlətlərin ərazilərində dənlil bitkilər əhalinin ehtiyacını ödəməklə yanaşı, xarici dövlətlərə də ixrac edilir. Bura Avropanın digər dövlətlərini də aid etmək olar.

(davamı var)

# Neft Fondu SOCAR-a 2 faizlə kredit verib

Bu il ARDNŞ ARDNF-dən 250 milyon dollar, "Sberbank Russia"-dan 150 milyon dollar borc alıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ, SOCAR) 2013 hesabat dövründən sonra (2014-də) baş vermiş hadisələr barədə məlumatlar açıqlanıb.



mərhələsi üçün istismar ediləcək Sualtı Tikinti Gəmisini layihələşdirmək və tikmək məqsədilə BP Exploration (Şahdəniz) ilə 378 milyon ABŞ dolları məbləğində müqavilə imzalamışdır.

## YENİ KREDİTLƏR

Hesabatda qeyd olunur ki, 2014-cü ilin fevral ayında ARDNŞ ARDNF-dən 2 faiz dərəcəsi ilə 2015-ci ilin mart ayınadək ödəniləcək 250 milyon ABŞ dolları (196 AZN) məbləğində qsamüddətli kredit almışdır.

2014-cü ilin mart ayında ARDNŞ "Sberbank Russia"-dan 2,5 faiz üstəgəl LIBOR faiz dərəcəsi ilə 2016-cı ildən 2019-cu ilədək müddətdə 43 milyon ABŞ dolları (34 AZN) məbləğində bərabər hissələrlə ödəniləcək 150 milyon ABŞ dolları (118 AZN) məbləğində uzunmüddətli kredit almışdır.

## STATOİL-ə 882 MİLYON MANAT ÖDƏYİB

Şirkətin ötən il üzrə hesabatında qeyd olunur ki, hesabat tarixindən sonrakı dövr ərzində ARDNŞ ARDNF-dən 882 AZN məbləğində Şahdəniz HPBŞ-də və CQBKŞ-nin kapitalında 6,7 faizlik iştirak payını almışdır. Bu payın alınması haqqında müqavilə 2014-cü il ərzində başa çatmış və 1 yanvar 2014-cü ildən qüvvəyə minmişdir.

Hesabat tarixindən sonrakı

dövr ərzində ARDNŞ Şahdəniz qaz və kondensat yatağının işlədilməsinin ikinci mərhələsinə aid olan layihələrin effektiv idarə edilməsi üçün yaradılmış, nizamnamə kapitalı 100 milyon ABŞ dolları olan Cənubi Qafqaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətində 49 faizlik mülkiyyət payını əldə etmişdir.

## SUALTI TİKİNTİ GƏMİSİ HAQQINDA RAZILAŞMA

Hesabat tarixindən sonrakı dövr ərzində ARDNŞ Şahdəniz 2-ci

# Neft şirkətindən 977 milyon xalis mənfəət



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ili 977 milyon manat xalis mənfəət ilə başa vurub.

ARDNŞ-nin 2013-cü il üzrə maliyyə hesabatlarına əsasən, 2012-ci ilə müqayisədə Şirkətin

mənfəəti 22 milyon manat artıb.

Ötən il ARDNŞ-nin cəmi gəlirləri 38 milyard 433 milyon manat təşkil edib, bu da 2012-ci ilə müqayisədə 21 milyard 294 milyon manat və ya 125% çoxdur. Keçən il şirkətdə satışın maya dəyəri 35 milyard 163 milyon manat təşkil etmişdir.

## AKTİVLƏRİ 23 MİLYARD MANATI ÖTÜB

Ötən il ARDNŞ-nin aktivləri 5,4% artaraq 23 milyard 46 milyon manata çatmışdır. Şirkətin cəmi öhdəlikləri 12 milyard 817 milyon manat, kapitalı isə 10 mil-

yard 299 milyon manat olmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("ARDNŞ") 13 sentyabr 1992-ci il tarixli Prezident Fərmanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və Azərbaycan Respublikasında fəaliyyət göstərir. ARDNŞ hasilat, nəqli və emal əməliyyatları ilə məşğul olur. ARDNŞ-nin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəqli, eləcə də neftin, qazın və neft və qaz məhsullarının satışını ibarətdir. ARDNŞ 100 faiz Azərbaycan Respublikasının dövlətinə məxsusdur.

# "Brokerlər bazarın tələblərindən geri qalırlar"

"Azərbaycanın broker şirkətləri ölkə iqtisadiyyatının inkişafı ilə ayaqlaşı bilmirlər".

Bu sözləri iyunun 27-də broker şirkətlərinin birgə görüşündə Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Fərid Əzizov deyib.

"Vəziyyət kifayət qədər yeni müstəviyə keçir. Bir çox iri şirkətlər kapital bazarlarından maliyyə mənbəyi kimi daha geniş istifadə etməyə başlayıblar. Digər tərəfdən, Azərbaycan kapital bazarlarında əməliyyatların həcmi artacağı gözlənilir. Lakin sanki broker şirkətlərinin qüvvələri, bacarıqları və potensialları bir qədər bazarın tələblərindən geri qalır. Bunu hamımız müşahidə edirik. Şirkətlərin əksəriyyətinin maddi-texniki infrastrukturunu və insan resurslarını sözü gedən tələblərə cavab vermək. Hər bir sahənin öz dinamikası var. Brokerlər də

müstəqil və dayanıqlı fəaliyyətlərini davam etdirmək üçün bazarın inkişafı yolunda çalışmalıdırlar. Bu istiqamətdə atılacaq addımlardan biri broker şirkətlərinin birləşməsi ola bilər", - F. Əzizov söyləyib.



Qeyd edək ki, Bakı Fond Birjası brokerlərin toplaşdığı bir platformadır. Bakı Fond Birjasının səhmdar kapitalı brokerlərə və onların təsisçilərinə olan banklara məxsusdur. Azərbaycanda lisenziyaya malik 17 broker şirkət var və onlardan ikisinin Bakı Fond Birjasındakı üyvlüyü müvafiqi tədarifdir. 17 broker şirkətdən 14-ü isə kommersiya banklarına məxsusdur.

# Bank "BTB" də "Elektron Hökumət"ə qoşulacaq



Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) Bank "BTB"-nin nümayəndələri ilə birgə görüş keçirilib və "Elektron Hökumət" portalı üzərindən vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi layihəsi üzrə birgə əməkdaşlıq edilməsi barədə müzakirələr aparılıb.

Layihənin prezantasiyasından sonra birgə əməkdaşlığa dair müqavilə imzalanması qərara alınıb və müqavilənin ilkin layihəsi hazırlanaraq Bank "BTB"-yə təqdim olunub.

Müqavilə şərtlərində səlahiyyətli bank əməkdaşlarına banka müraciət etmiş hər bir müştərinin yazılı razılıq ərizəsi əsasında "Elektron Hökumət" portalı üzərindən "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış" e-xidməti vasitəsilə vətəndaşın seçdiyi dövlət qurumlarının informasiya ehtiyatlarından onun haqqında fərdi məlumatların əldə olunmasına imkan yaradılması nəzərdə tutulur.

**MÜŞTƏRİ FƏRDI MƏLUMATLARI PORTALDAN GÖNDƏRƏ BİLƏCƏK**  
Eyni zamanda, müştəri özü haqqında fərdi məlumatları

"Elektron Hökumət" portalından qeydiyyatdan keçməklə özü formalaşdıraraq banka göndərə biləcəkdir. Fərdi məlumatlar üzrə elektron arayışda vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında məlumatlar, Dövlət Sosial Müdafiə Fondu informasiya sistemlərindən məlumatlar, telefon nömrələri və borcları haqqında məlumatlar, müəllimlər, səhiyyə işçiləri və dövlət qulluğu informasiya sistemlərindən məlumatlar əks olunacaqdır. Belə ki, müştəri kağız daşıyıcısında heç bir sənəd təqdim etməsə belə, onun haqqında fərdi məlumatların onun öz razılığı əsasında Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanununa uyğun qaydada səlahiyyətli bank işçiləri tərəfindən "Elektron hökumət" portalından əldə olunması mümkün olacaq və bu məlumatlar bank tərəfindən hüquqi sənəd kimi qəbul ediləcək.

## ONLAYN HƏRRƏCLƏR KEÇİRİLƏCƏK

Həmçinin, MHM tərəfindən elektron imza həlləri haqda da geniş məlumat verilməmişdir. Belə ki, sənədlərin onlayn imzalanma imkanları bank sektoruna kreditlərin onlayn ödənilməsi, onlayn məlumatların keçirilməsi kimi bir sıra üstünlüklər vermiş olacaqdır. RYTN MHM-in təqdim etdiyi texnologiyası ilə Bank BTB tərəfindən maraqla qarşılanmış və gələcək fəaliyyətdə qarşılıqlı əməkdaşlıq edilməsi qərara alınmışdır.

Qeyd edirik ki, artıq bu layihə üzrə birgə əməkdaşlıq edilməsi üçün MHM və "Bank of Baku" arasında müqavilə imzalanıb və gələcəkdə digər banklarla da bu sahədə əməkdaşlıq edilməsi planlaşdırılıb.

# Beynəlxalq Sığorta 15 milyonunu keçəcək

"Yaxın günlərdə yeni məhsullarımızın bazara çıxarılmasına nəzərə alaraq söyləyə bilərəm ki, 2014-cü ilin sonuna şirkətimizin toplayacağı sığorta haqları 15 milyon manata öteçək".

Bunu Beynəlxalq Sığorta Şirkətinin sədri Məmməd Sadıx Məmmədov bildirib. "Artıq cari ilin 6 ayı ərzində uyuqlarımız 7 milyon manatı keçmişdir. Düzüdü, bu rəqəm ötən ilin analogi dövrü ilə müqayisədə 9% azdır. Bu da anlaşılındır, KASKO-da yaranmış tənəzzül ilə bağlı

dir. Lakin yeni məhsullarımızın bazara çıxarılmasına və təkrarsığortanı bərpa etməyimizin ilin ikinci yarısında gəlirlərimizin artmasına gətirib çıxaracağını gözləyirik", - şirkətin sədri qeyd edib.

2013-cü ildə Beynəlxalq Sığorta Şirkəti 13,45 milyon manat sığorta haqları toplamış, 5,58 milyon manat sığorta ödənişi həyata keçirmişdir.

Şirkətin İdarə Heyəti sədrinin müavini İlham Ağayev isə bildirdi ki, Beynəlxalq Sığorta Şirkəti İcbari Sığorta Bürosuna

üzv olmağa tələsmir: "İcbari sığorta ilə bağlı son statistikarlardan sonra Büroya üzvlük ilə bağlı bir daha düşünməyə başlamışdıq. Bildiyimiz kimi, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında zərərlik dərəcəsi 70%-i keçib. Bu, düşündürücü amildir, buna görə vəziyyəti bir daha təhlil etdikdən sonra İcbari Sığortalı Bürosuna üzvlük barədə müraciətin olunub-olunmaması haqda qərar verə bilərik".

# "Kapital Bank"ın kapitalı 185 milyonunu keçəcək

"Kapital Bank" ASC-nin kapitalı 185 milyonunu keçəcək. Kapital Bank ASC-nin kapitalı 35,85 milyon manat və ya 23,9% artıdır.

25 iyun 2014-cü il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Kapital Bank" açıq səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 1265 manat olan 47202 ədəd adlı sənədsiz adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınmışdır. Səhmlər Bankın qeydiyyatı nominal dəyəri 1 109 manat olan 47202 ədəd adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək. Yerləşdirmədən sonra Bankın nizamnamə kapitalı 52,35 milyon manatdan 59,71 milyon manata yüksələcəkdir.

məbləğinin buraxılışı dövlət qeydiyyatına alınmışdır. Səhmlər Bankın hər birinin nominal dəyəri 10 manat olan 15 000 000 ədəd adlı sənədli səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək. Yerləşdirmədən sonra Bankın nizamnamə kapitalı 150 milyon manatdan 185,85 milyon manata yüksələcəkdir.





**Azərbaycanın iqtisad elminə ağır itki üz vermişdir. Görkəmli iqtisadçı-alim, fədakar müəllim, gözəl insan Hacı Məmməd həsən Meybullayev 66 yaşında dünyasını dəyişmişdir.**

Meybullayev Hacı Məmməd həsən Xanlar oğlu 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri Binəqadi qəsəbəsindəki 182 sayılı məktəbi bitirmişdir. Həmin ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1970-ci ildə həmin institutda təhsil aldığı illərdə elmi-tədqiqat işlərinə maraqla göstərmiş və tələbə-elmi cəmiyyətinin fəal üzvlərindən biri olmuşdur. Elmi-tədqiqat işlərinə olan maraqlı onu Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna gətirmişdir. O, öz elmi və əmək

# Vida sözü

fəaliyyətinə həmin institutun Xalq Təsərrüfatının sürəti və proporsiyalarını şəbəkəsində başlamışdır.

1971-1972-ci illər ərzində SSRİ Qara Dəniz hərbi donanmasında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra o, kiçik elmi işçi kimi İqtisadiyyat İnstitutunda əmək fəaliyyətini davam etdirmişdir. Professor Z.Ə.Səmədzadənin rəhbərlik etdiyi şöbədə o, ilk tədqiqatlarını xalq təsərrüfatının mühüm proporsiyalarından olan ictimai əmək məhsuldarlığı ilə əhalinin real gəlirləri arasında olan nisbət üzrə aparmışdır. İlk dəfə olaraq aparılan bu tədqiqatlardan aydın olmuşdur ki, rəsmi statistikadan dərc etdiyi məlumatlara görə, əhalinin real gəlirləri ictimai əmək məhsuldarlığından qat-qat geri qalır. Bu geri qalma prosesi o vaxtkı İttifaq səviyyəsinə görə respublikanın təmsalində kəskin xarakter alırdı. M.Meybullayev əhalinin real gəlirləri və əmək məhsuldarlığının qarşılıqlı əlaqələrinin nəzəri, metodoloji aspektləri və iqtisadi inkişaf proporsiyalarının təkmilləşməsi, İslam iqtisadiyyatının aktual problemlərinin dərin tədqiqatçısı kimi tanınır.

1982-ci ilin noyabr ayından o, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Siyasi iqtisad» kafedrasında dosent vəzifəsində çalışmağa başlamışdır.

1990-cı ilin yanvar ayından

ömrünün sonuna qədər «İqtisadi nəzəriyyə» kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Meybullayev Hacı Məmməd həsən Xanlar oğlu 1991-ci ildə Leninqrad şəhərində Maliyyə və İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə professor elmi adını almışdır. M.Meybullayev əhalinin real gəlirləri və əmək məhsuldarlığının qarşılıqlı əlaqələrinin nəzəri-metodoloji aspektlərinin və iqtisadi inkişaf proporsiyalarının təkmilləşməsi, İslam iqtisadiyyatının aktual problemlərinin dərin tədqiqatçısı kimi tanınır.

120-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiyanın, 8 dərs vəsaitinin, 3 dərsliyin müəllifidir.

1995-1999-cu illərdə respublikada ilk dəfə tərtib olunan irihəcmli «İqtisadi nəzəriyyə» dərsliyinin redaktorlarından və müəlliflərindən biridir. Onun elmi redaktorluğu ilə 2002-ci ildə «İqtisadi təlimlər tarixi» dərsliyi hazırlanmışdır. O, əsərlərində iqtisadiyyat və məna-viyyat problemlərinin qarşılıqlı tədqiqinə, Azərbaycanda iqtisad elminin institusional istiqamətinin inkişafına xüsusi diqqət yetirmişdir.

1996-cı ildə professor M.Meybullayev bir sıra Şərq ölkələrində - İranda, İraqda, İordaniyada, Səudiyyə Ərəbistanında olarkən onu İslam mənəvi dəyərlərinin iqtisadiyyata olan təsir dairəsi maraqlandırmış və o, İslam iqtisadiyyatı istiqamətində tədqiqatlar aparmağa başlamışdır. Nəticədə, 2001-ci ildə onun «İslam iqtisadiyyatı» adlı, 50 ç.v. həcmli monoqrafiyası ilk dəfə nəşr edilmişdir. Burada İslam və iqtisadiyyatın qarşılıqlı əlaqəsi, Qurani-Kərimdə iqtisadi dəyərlər, İslam iqtisadiyyatının əsasları, iqtisadi

münasibətlər sistemi, dövlət quruculuğu, insan azadlığı, İslam ölkələrinin sosial-iqtisadi inkişaf meyli və iqtisadi vəziyyətinin xülasəsi tədqiq edilmişdir. Belə istiqamətli tədqiqat əsəri, şübhəsiz ki, müstəqil Azərbaycan Respublikasında formalaşacaq, iqtisadi sistemdə öz müstəsna təsir və əhəmiyyətini göstərəcəkdir.

Professor M.Meybullayev İslam dinini iqtisadi inkişafın ləngidici amili kimi qələmə vermək istəyən Qərbin şərqşünas tədqiqatçılarına cavab olaraq «Dünya müsəlman ölkələrinin iqtisadiyyatı» adlı irihəcmli əsərini dərc etdirmişdir. Dünyanın əlli beş müsəlman ölkəsinin təmsalında yazılan bu kitabda iqtisadi cəhətdən geri qalmanın səbəbləri əsaslı şəkildə göstərilir. Milli iqtisadiyyatın formalaşmasında dini-mənəvi dəyərlərin oynadığı rol, milli iqtisadi inkişaf modelinin seçilməsi, iqtisadi resurslardan istifadə olunması, qadınların iqtisadi fəallıq mühiti, yoxsulluğun aradan qaldırılması, insan potensialının inkişaf etdirilməsi, əhali artımı, istehlak problemi ilə bağlı bir sıra tutarlı və elmi cəhətdən əsaslandırılmış fikirlər irəli sürülür. Respublikada hər zaman iqtisadi nəzəriyyənin aktual problemlərini təbliğ edən, iqtisadiyyatın müxtəlif sahələri üçün kadr hazırlığında mühüm rol oynayan monoqrafiyaların, dərsliklərin, dərs və tədris vəsaitlərinin müəllifi olan iqtisadçı alim, professor M.Meybullayev, eyni zamanda, iqtisadi bilikləri mənəvi-dini dəyərlər yönündə öyrənməyə cəhd göstərən elmi və mənəvi dəyərlərin sintezləşdirilməsi sahəsində fəaliyyət göstərən şəxslərdən idi. Onun özünə, həmkarlarına qarşı təvəzökar, tələbkar, nəzakətli və intizamlı davranış xarakterinin əsas göstəriciləri olmuşdur. Elmi-pedaqoji və ictimai fəaliyyəti onun mənəvi sağlığını artırmışdır. Professor M.Meybullayevin ça-

lışdığı kollektivdə dərin hörmət və ehtiram qazanması onun respublikanın aparıcı iqtisadçı alimləri arasında da nüfuzunun artmasına səbəb olmuşdur. Təsədüfi deyil ki, çalışmış olduğu elm ocaqlarında tanınmış alimlər onu səmimi dost, həmkar, sədaqətli, gözəl insan, mənən saf, elmdə sözü, həyatında mövqeyi olan görkəmli alim kimi xarakterizə edirlər.

Hacı Məmməd həsən Meybullayev «Xalis məhsul və iqtisadi artım» (1990), «İslam iqtisadiyyatı» (2000), «Azərbaycan iqtisadiyyatı» (1998), «XIX əsrin iqtisadçıların əsərlərində klassik elmi sistemin inkişafı» (2001), «İqtisad elminin tarixi və metodologiyası» (2010), «Mikroiqtisadiyyata giriş» (2010), «Mikroiqtisadiyyata giriş» (2010) kitablarının müəllifidir.


Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 sentyabr tarixli Sərəncamına əsasən, Hacı Məmməd həsən Meybullayevə təhsilin inkişafındakı xidmətlərinə görə «Əməkdar müəllim» fəxri adı verilmişdir.

**Hacı Məmməd həsən Meybullayev «İqtisadiyyat» qəzetinin redaksiyası heyətinin üzvü olmaqla yanaşı, kollektivin sadıq və yaxın dostu, oxucusu idi. O, öz elmi məqalələrini məhz bu qəzetdə dərc etdirirdi. Bu gün süralığımız gözəl bir insan tərki etdi. Bu vaxtsız gediş bizim kollektivi də kədərləndirir. Təsədüfənmi, zərurətdənmi, qəzetin bu sayında, müqəddəs Ramazan ayında H.M.Meybullayevin İslam bankları haqqında məqaləsi çap olunacaqdı. Əvəzində isə, təsəllimiz olan bu kiçik nekroloq yer aldı...**

**Hacı Məmməd həsən Meybullayevin yeri ziyalılar arasında həmişə görünəcəkdir. «İqtisadiyyat» qəzetinin kollektivi mərhumun ailəsinə başsağlığı verir, Allah rəhmət eləsin, qəbri nurla dolsun! - deyir.**

«İQTİSADIIYYAT»

## Maraqlı ideyası olan qazanacaq



təmin etmək məqsədilə hazırlanmasında xüsusi texnika və qrafikadan istifadə edilmişdir. Çəkilişlər ABS-dən davət olunmuş, Hollivud təcübəsi olan rejissor Deniel Katz tərəfindən aparılmışdır. Layihənin rəhbəri Raşxan Qaraşlı və Könül Əliyevadır. «İdeya Qazandı» işgüzar veriliş hər çərşənbə axşamı 23:30-da ATV-də yayımlanır.

01 iyul 2014-cü il tarixində «İdeya Qazandı» verilişinin növbəti bölümü işıq üzünə çıxdı. Bu bölümündə növbəti gənc əlində pul ilə investisiya meydanından ayrıldı. Kompüter və avadanlıq təmiri ilə məşğul olmaq istəyən Elnur Babayev Gəncədə özünə iş qurmaq istəyir. Xatırladaq ki, bu günə kimi «İdeya Qazandı» verilişində 5 nəfər öz layihəsi üçün maliyyə vəsaiti ala bilib. Nigar Məhəmmədli Şəkidə

kompyuter kurslarının açılmasına görə Paşa Bank və Garant Holdingdən 8000 AZN, Dilarə Rüstəməzadə innovativ Tunning Fork layihəsinə görə Buta Sığorta və Veritas Management Systems-dən 8000 AZN, Nurbənz Mərdiyeva əl işlərinin hazırlanması və satış üçün Garant Holdingdən 1000 AZN, İlahə Abbaslı İçərişəhərdə Vintaj kitab mağazası üçün Paşa Bankdan 4500 AZN investisiya alıb.

Verilişin ikinci sezonuna arızaların qəbulu başlandı. Müraciət etmək istəyən gənclər daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün ideyazaqandi.az saytıdan istifadə edə bilərlər.

Nəzərinizə çatdırmaq ki, «İdeya Qazandı» televiziya layihəsi AR Gənclər və İdman Nazirliyi, AR Prezidenti yanında Gənclər Fondu və Youth İnc proqramı tərəfindən dəstəklənir.



**IDEAL DIZAYN**  
Daimi tərəfdaşınız

### Ofis mebeli və layihələr

- Metal dolablar
- Metal stellaj sistemi
- Metal tumbalar
- Metal seyflər
- Metal masalar

Tel.: 012 480 37 55  
E-mail: office@idealdizayn.az  
www.idealdizayn.az

AMEA-nın prezidenti akademik, Akif Əlizadə ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə «Cahan Holding»-in direktoru Vüqar Abbasova atası **ZAKİR ABBASOVUN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Akademik Teymur Bünyadov ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Akademik Vəsim Məmmədliyəv ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Professor Akif Musayev ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Professor Fuad Hacızadə və professor Elşən Hacızadə iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verirlər.

Bakı Dövlət Universitetinin professoru Amil Məhərrəmov ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Professor Gəncəli Gənciyev ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Professor Afət Əhmədov ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Kooperasiya Universitetinin professoru Bəyalı Ataşov ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetinin rektoru, professor Müşfiq Atakişiyev ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Akademik Əli Nuriyev ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Professor Məhiş Əhmədov ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi nəzəriyyə 2» kafedrasının əməkdaşları: professor Q.Manafov, professor Ş.Qafarov, professor F.Mustafayev, dosentlər: Ə.Əsgarov, F.Hüseynov, Q.Əlləzov, N.Sadıqov, S.Fərcəyeva, F.Əmirova, Ə.Sərdarov, S.Əhmədov, A.Əliyeva, A.Məmmədov, baş müəllimlər: Ş.Rzayeva, Ş.Hüseynova, L.Əliyeva, müəllimləri: T.Abbasova, G.Pənahova, kafedranın əməkdaşları K.Hüseynova, V.Hüseynova, U.Urşanova, K.Nuhuzadə kafedra müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verirlər.

«İqtisadiyyat» qəzetinin kollektivi ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan İqtisadçılar İttifaqı ADİU-nun «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **HACI MƏMMƏDHƏSƏN MEYBULLAYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN

Təsisçi:  
**akademik Ziyad SƏMƏDZADƏ**  
Baş redaktor: **Aytən SƏMƏDZADƏ**

ELMI-REDAKSİYA ŞURASI:  
**Akif Musayev, Qüdrət Kerimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Müşfiq Atakişiyev, Məmməd həsən Meybullayev, Mirdamət Sadıqov, Mehriban Alışanova, Xan Hüseyin Kazımlı, Məhiş Əhmədov, Şahzadə Əliyev, Amil Məhərrəmov, Rüşfət Quliyev, Mirqasım Vahabov, Rauf Əliyev, Süleyman Qasımov, Cahangir Qocayev.**

Kompyuter  
mərkəzinin direktoru:  
**Oqtay ORUCLU**  
oktay\_oruc@mail.ru

Redaksiyanın ünvanı:  
Əliyar Əliyev küçəsi, 3  
Redaksiya: 566-09-60  
Ünvanı şöbə: 514-14-27 (fax)  
Mühasibatlıq: 566-63-08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafehinə uyğun gəlməlidir.  
«İQTİSADIIYYAT» qəzetinin kompüter mərkəzində yayılmış və sənəklənmiş, «Zaman-Azər» MMC firmasının mətbəəsində çap edilmişdir.  
Lisenziya: 022201 İndeks: 0355 Tiraj: 3300